

Kapital vəsaitləri		min manatla
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)		128095.87
a) Adi səhmlər (tam ödənilmiş paylar)		112544.83
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər		0.00
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait		0.00
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi		15551.04
d1) əvvəlki illərin mənfəəti (zərəri)		15551.04
d2) (çıx) cari ilin zərəri		0.00
d3) kapital ehtiyatları (fondları)		0.00
e) Digər		0.00
2. I dərəcəli kapitaldan tutulmalar		986.57
a) Qeyri-maddi aktivlər		986.57
b) Təxirə salınmış vergi aktivləri		0.00
3. Tutulmalardan sonra I dərəcəli kapital (1–2)		127109.30
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)		9568.89
a) Cari ilin mənfəəti		4297.85
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)		5271.03
c) Kapitalın digər komponentləri		0.00
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər		0.00
c2) subordinasiya borc öhdəlikləri		0.00
d) Digər vəsaitlər		0.00
5. Məcmu kapital (3+4)		136678.18
6. Məcmu kapitaldan tutulmalar :		0.00
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin		0.00
b) Bütün digər investisiyalar (xalis)		0.00
7. Tutulmalardan sonra məcmu kapital (5-6)		136678.18
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E bəndindən)		550,728
0%-lik risk qrupuna daxil olan aktivlər		-
20%-lik risk qrupuna daxil olan aktivlər		34,504
35%-lik risk qrupuna daxil olan aktivlər		33,832
40%-lik risk qrupuna daxil olan aktivlər		25
50%-lik risk qrupuna daxil olan aktivlər		13,183
75%-lik risk qrupuna daxil olan aktivlər		16,054
100 % + risk qrupuna daxil olan aktivlər		453,131

Faizlə			
Əmsallar	Sistem əhəmiyyətli banklar üçün	Sistem əhəmiyyətli banklar istisna olmaqla	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	minimum 6.5%	minimum 5.5%	23.08%
10. Məcmu kapitalın adekvatlıq	minimum 12.5%	minimum 10.5%	24.82%
11. Leverage əmsalı (%)	minimum 5%	minimum 4%	20.29%




Fuad Muradeliyev
Maliyyə Departamentinin direktoru